

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov
“31” 01. 2025-ci il

FƏNN SİLLABUSU

İxtisas: 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Fakültə: Filologiya və ibtidai təhsil

Kafedra: Azərbaycan dili və ədəbiyyat

I.Fənn haqqında məlumat:

Fənnin adı: İfadəli oxu. Fənn üzrə program Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 243 sayılı əmri ilə təsdiqlənmişdir.

Kodu: IF-B13

Tədris ili: II (2024-2025) Semestr IV

Tədris yükü: 30 saat seminar

Tədris alma forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5

Auditoriya: №

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi: Q.İ.Rufullayev, fil.ü.f.dok., dosent

Məsləhət günləri və saatları: II gün, saat 9⁰⁰-13⁰⁰

E-mail ünvanı: qedim73@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40 , 2 sayılı tədris korpusu

III. Təvsiyə olunan əsas dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat:

1. B.Həsənli. İfadəli oxudan praktikum-Bakı, 2005
2. F.Yusifov.İfadəli oxu.Dərs vəsaiti-Bakı, 2006, 123s
3. Əsgərov.M.Bədii qiraət-Bakı, 1973
4. Kərimov.Y.Anə dilinin tədrisi metodikası-Bakı, 2005
5. S.Hüseynoğlu.İfadəli oxudan praktikum-Bakı, 2005
6. Abdullayev.N, Məmmədov.Z. Nitq mədəniyyəti məsələləri-Bakı, 1998
7. Quliyev.Ə.Diksiya və bəzi metodik göstərişlər
Əlavə
8. Rufullayev Q.İ., “İfadəli oxu”. Bakı, 2023, 168 səh.
9. Dəmirçizadə.Ə.Müasir Azərbaycan dili-Bakı, 1983

Əlavə ədəbiyyat:

10.Mir Cəlal, Pənah Xəlilov. Ədəbiyyatşunaslığının əsasları. Bakı: 1988

11.Şəmistan Mikayılov. Ədəbiyyat nəzəriyyəsi (IX-XI siniflər üçün dərs vəsaiti).Bakı: 2002

12.Nizaməddin Şəmsizadə. Ədəbiyyat nəzəriyyəsi. Bakı: 2012

13. Internet resursları

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən “Ədəbiyyatın tədrisi metodikası” (bakalavrda) və “Ədəbiyyat nəzəriyyəsi” fənlərinin keçirilməsi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Ifadəli oxu yazılı bədii mətnlərin məktəb şəraitində səslənən söz vasitəsilə sinif qarşısında canlandırılmasına deyilir. Hər bir ədəbiyyat dərslərində təlimin təşkilinə uyğun olaraq müəyyən qruplar və təlim üsulları hesabına oxular təşkil olunur və bununla bədii mətnlərin mənimsənilməsinə nail olunur. Ancaq ədəbi əsərlərin sinif qarşısında müxtəlif qruplar şəklində oxumaqla hər zaman məqsədə çatmaq olmaz. Bunun üçün ifadəli oxunun mahiyyətini və onun qanuna uyğunluqlarını bilmək, müasir təlim metodlarının əsas tələblərini nəzərdən qaçırılmamaq lazımdır. "Fənn kurikulumunun tələblərinə uyğun olaraq ədəbiyyat təlimi prosesində məktəblilərə bədii əsəri qavramaq, təhlil etmək, qiymətləndirmək, ifadəli oxumaq, estetik zövq, gözəllik duyğusu bacarığı aşılanması mühüm metodik problem kimi qarşıda durur. Gənc nəslin təlim və tərbiyəsində böyük əhəmiyyət kəsb edən ifadəli oxu şagirdlərin yaradıcı təfəkkürünün, hiss və duyğularının inkişafı baxımından mühüm vasitədir. Ifadəli oxu üzrə məşğələlərdə əsərin fəal, müstəqil şəkildə qavranılması, sözə həssas münasibət yaradılması təmin edilir. Mətnə, təsvir olunanlara yaradıcı yanaşma, nəticə etibarilə əsərin daha əhatəli, dərindən qavranılması ilə nəticələnir. Ifadəli oxunun tətbiqi oxucunu əsərdə təsvir olunanlara daha dərindən nüfuz etməyə, adı oxu zamanı diqqəti cəlb etməyən, ilk baxışda əhəmiyyətsiz görünən, lakin hadisənin mahiyyətinin, obrazın xarakterinin, qəhrəmanın hiss və duyğularının qavranılması baxımından vacib bədii detallara diqqət yetirməyə sövq edir. Ifadəli oxunun əsas vəzifəsi şagirdlərdə düzgün və səlis ifa bacarığı və vərdişlərinin tərbiyə olunmasıdır. Bu zaman oxu qanunlarından irəli gələn bütün məsələlər kompleks şəkildə həllini tapmalıdır; oxunacaq mətnlə ilkin tanışlıq, mətnin məzmunu ilə bağlı işlərin aparılması, buradan irəli gələn ideyanın müəyyənləşdirilməsi və oxu prosesində sətiraltı mənanın aparıcı mövqeyi nəzərə alınmalıdır.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafı	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: *Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.*

X. Təqvim mövzu planı: Mühazirə 15 saat, seminar 30 saat. Cəmi: 45 saat

№	Keçirilən mühazirə məşğələrinin məzmunu	Müh	Tarix
	I kollokvium mövzuları	2	
1.	<p>Mövzu 1: Giriş. İfadəli oxu və onun mahiyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İfadəli oxunun səciyyəvi cəhətləri 2. İfadəli oxunun məqsəd və vəzifələri 3. İfadəli oxunun əhəmiyyəti 4. İfadəli oxunun digər elmlərlə əlaqəsi 5. İfadəli oxunun strukturu və onun səciyyəsi. <p>Mənbə: 1,2,6,7,8.</p>	2	
2.	<p>Mövzu 2: İfadəli oxunun məzmunu və xüsusiyyətləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İfadəli oxuya hazırlıqda məzmunun rolu. 2. İfadəli oxu və oxu sənəti. 3. Sənətşünaslıqda oxu məsələləri. <p>Mənbə: 1,2,3,4,6,7,8.</p>	2	
3.	<p>Mövzu 3: İfadəli oxunun tarixi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İfadəli oxunun inkişafında xalq yaradıcılığının rolu 2. Yazının yarandığı ilk dövrlərdə ifadəli oxu məsələləri 3. Orta əsrə ifadəli oxu 4. XIX əsr və sonrakı dövrlərdə oxu sənəti <p>Mənbə: 1,2,6,7,8.</p>	2	
4.	<p>Mövzu 4: Nitq texnikası və onun elementləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Nitq texnikasının əsas xüsusiyyətləri 2. Tənəffüs və onun növləri 3. Səs və tələffüz <p>Mənbə: 1,2,6,7</p>	2	
5.	<p>II kollokvium mövzuları</p> <p>Mövzu 5: İfadəli oxu zamanı sait və samitlərin tələffüz xüsusiyyətlərinin nəzərə alınması</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Saitlər və onların klassik şeirlərdə uzun və qısa tələffüzü. 	2	

	<p>2. Samitlərin tələffüzü və bəzi cingiltili samitlərin kar, kar samitlərin cingiltiləşməsi hadisəsi 3. Sözlərdə yanaşı samitləri uyğunlaşması hadisəsi. Mənbə: 1,2,6,7.</p>		
6.	<p>Mövzu 6: Nitq ifadəliliyinin vasitələri Plan: 1. İntonasiya 2. Məntiqi ifadəlilik. 3. Məntiqi fasılə. 4. Psixoloji fasılə 5. Məntiqi vurğu. Mənbə: 1, 2, 6,7,11,12.</p>	2	
7.	<p>Mövzu 7: Bədii əsərin oxuya hazırlanması Plan: 1. İfaçılıq təhlili 2. Mətnin məzmununun öyrənilməsi 3. Ədəbiyyatşunaslıq təhlili. 4. Xüsusi təhlil. Mənbə: 6,7,8,10</p>	2	
8.	<p>Mövzu 8: Əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinin nəzərə alınması Plan: 1. Lirik əsərlərin ifadəli oxusu 2. Nəşr əsərlərinin ifadəli oxusu. 3. Dram əsərlərinin oxusu Mənbə: 1,2,6,11,12</p>	1	
	CƏMI:	15 saat	
N	Keçirilən seminar məşğələrinin məzmunu	Saat	Tarix
1	İfadəli oxu və onun mahiyyəti.	2	
2	İfadəli oxunun strukturu, səciyyəsi və onun digər elmlərlə əlaqəsi. Praktiki iş: V sinif Ədəbiyyat dərsliyindən "Ana maral" və "Xalq öz qəhrəmanını necə tapdı" əfsanələrinin ifadəli oxusunun təşkili.	2	
3	İfadəli oxunun məzmunu və xüsusiyyətləri. Praktiki iş: S.Vurğunun "Azərbaycan" şeirlərinin ifadəli oxusunun təşkili	2	
4	İfadəli oxu və oxu sənəti. V sinif Ədəbiyyat dərsliyindən "Yetim İbrahimin nağılı" və "Üç qardaş" nağılinin ifadəli oxusunun təşkili	2	
5	İfadəli oxunun tarixi. Praktiki iş: Nağıl və dastan söyləyiciləri, klassik poeziya dilinin ifadəli oxunun inkişafındakı rolunu müəyyən etmək. "Kitabi-Dədə Qorqud" dastanları, N.Gəncəvinin "Sirlər xəzinəsi" və M.Füzulinin "Söz" qəzəli əsasında.	2	
6	Sənətşunaslıqda oxu məsələləri. VII sinif Ədəbiyyat dərsliyindən M.Arazın "Azərbaycan-dünyam mənim!" və B.Vahabzadənin "Vətəndaş" şeirlərinin ifadəli oxusunun təşkili	2	
7	İfadəli oxunun tarixi. VIII sinif Ədəbiyyat dərsliyindən Nizaminin "Sənsiz" və	2	

	Nəsiminin "Ağrımaz" qəzəllərinin ifadəli oxusunun təşkili		
8	Orta əsr də ifadəli oxu. Füzulinin "Söz" qəzəlinin ifadəli oxusunun təşkili	2	
9	Nitq texnikası və onun elementləri. Praktiki iş: VIII sinif Ədəbiyyat dərsliyindən Xətayının "Bahariyyə" və Şəhriyarin "Heydərbabaya salam" şeirlərinin ifadəli oxusunun təşkili.	2	
10	Səs, tənəffüs və tələffüz kimi elementlərinin tələblərinə riayət etmə vərdişlərinə uyğunlaşdırma. Heca və əruz vəznli bədii nümunələr əsasında.	2	
11	Ifadəli oxu zamanı sait və samitlərin tələffüz xüsusiyyətlərinin nəzərə alınması Praktiki iş: Tələffüz vərdişlərinin tərbiyə edilməsi. M. Müşfiqin "Yenə o bağ olaydı" əsəri əsasında.	2	
12	Saitlər və onların klassik şeirlərdə uzun və qısa tələffüzü. M.Ə. Sabirin "Şairəm" çünki vəzfəm budur əşar yazım" misrası ilə başlanan şerin ifadəli oxusu	2	
13	Nitq ifadəliliyinin vasitələri. Məntiqi və psixoloji fasılə. Bədii mətnlərin oxusunda sözə təsiretmə məharətinin tərbiyə edilməsi. VIII sinif Ədəbiyyat dərsliyindən C. Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsinin ifadəli oxusunun təşkili.	2	
14	Məntiqi vurgu və onun müəyyən edilməsi yolları.	2	
15	Əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinin nəzərə alınması	2	
	CƏMI:	30 saat	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Tələbələr aşağıdakılardı bilməlidirlər:

- Ifadəli oxunun məzmunu və xüsusiyyətləri bilməlidirlər
- Ifadəli oxunun tarixini bilməlidirlər
- Ifadəli oxunun tədqiq tarixini bilməlidirlər
- Ifadəli oxunun nitq texnikasının xüsusiyyətlərini bilməlidirlər
- Ifadəli oxu zamanı janr xüsusiyyətlərinin nəzərə alınmasını bilməlidirlər
- Ifadəli oxuda məntiqi vurgu və intonasiyanı bilməlidirlər
- Ifadəli oxu zamanı ədəbiyyatşünaslıq təhlilini bilməlidirlər

XII. Fənn üzrə təlimin nəticələri:

- Ifadəli oxunun mahiyyətini mənimşəyir və strukturunu şəhər edir.
- Ifadəli oxu və oxu sənətinin sərhədlərini müəyyən edir.
- Oxu zamanı nitq texnikasına sahib olur və onun elementlərini müqaisə edir.
- Ifadəli oxunun məzmununu mənimşəyir, oxu bacarıqlarına sahib olur.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

I Kollokvium sualları

1. Ifadəli oxunun mahiyyəti, stuktur və onların səciyyəsi
2. Ifadəli oxu və oxu sənəti
3. Ifadəli oxu və folklor.
4. Xalq ədəbiyyatı oxu sənətinin hərəkətverici qüvvəsi kimi
5. Ifadəli oxunun digər elm və sənət sahələri ilə əlaqəsi.
6. Ifadəli oxuya hazırlıqda məzmunun rolu
7. Sənətşünaslıqda ifadəli oxu məsələləri
8. Ifadəli oxunun hazırlanlığının verilən tələblər.
9. Ifadəli oxunun tarixi
10. Klassik ədəbiyyatda oxu sənətinə münasibət.

II Kollokvium sualları

1. Nitq texnikası və onun elementləri
2. Nitq texnikası anlayışı. Tələffüz.
3. Nitq texnikası anlayışı. Tənəffüz
4. Səs və onun səciyyəvi xüsusiyyətləri
5. Emosional-obrazlı ifadəliliyin başlıca xüsusiyyətləri.
6. Nitq ifadəliliyinin vasitələri
7. Məntiqi ifadəlilik və onun elementləri
8. Məntiqi fasılə və onun əhəmiyyəti
9. Məntiqi vurğunun əhəmiyyəti.
10. Məntiqi melodiya

XV: İmtahan sualları:

1. İfadəli oxu və onun mahiyyəti.
2. İfadəli oxunun stuktur və onların səciyyəsi
3. İfadəli oxu təliminin əhəmiyyəti
4. İfadəli oxu və oxu sənəti
5. İfadəli oxunun digər elm və sənət sahələri ilə əlaqəsi.
6. İfadəli oxu və dilçilik
7. Emosional-obrazlı ifadəlilik
8. İfadəli oxu və psixologiya
9. İfadəli oxu və folklor.
10. İfadəli oxunun məzmunu və xüsusiyyətləri
11. İfadəli oxuya hazırlıqda məzmunun rolü
12. Sənətsünaslıqda ifadəli oxu məsələləri
13. İfadəli oxunun hazırlılığına verilən tələblər.
14. İfadəli oxunun tarixi
15. Xalq ədəbiyyatı oxu sənətinin hərəkətverici qüvvəsi kimi
16. Oxu sənətinin inkişafında klassik poeziyanın rolü.
17. Klassik və müasir poeziyada “söz” anlayışı
18. Klassik ədəbiyyatda oxu sənətinə münasibət.
19. Nitq texnikası və onun elementləri
20. Nitq texnikası anlayışı
21. Tənəffüsün təmizliyi və aydınlığı
22. Səs nitq texnikasının vacib elementi kimi
23. Nitq texnikası anlayışı. Tələffüz.
24. İxtiyari və qeyri-ixtiyari tənəffüs.
25. Səs və onun səciyyəvi xüsusiyyətləri
26. Səs və onu əmələ gətirən üzvlər.
27. Saitlərin qısa, adı və uzun tələffüzü
28. Qoşa saitlərin (eyni və müxtəlifcinsli) tələffüzü.
29. Samitlərin tələffüzü (əvvəl, orta və sonda)
30. Qoşa samitlərin tələffüzü (eyni və müxtəlifcinsli)
31. Nitq ifadəliliyinin vasitələri
32. Məntiqi ifadəlilik və onun elementləri
33. Məntiqi fasılə və onun əhəmiyyəti
34. Məntiqi ifadəlilik və onun növləri.
35. Məntiqi vurğunun əhəmiyyəti.
36. Məntiqi melodiya
37. İntonasiya nitqin ifadəliliyinin əsas vasitəsi kimi
38. İntonasiya və onun əhəmiyyəti


39. Emosional-obrazlı ifadəliliyin başlıca xüsusiyyətləri.
40. Bədii əsərin oxuya hazırlanması
41. Bədii əsərin oxuya hazırlanmasında ifaçılıq təhlilin rolu
42. Mətnin məzmununun öyrənilməsi oxuya hazırlığın başlanğıçı kimi
43. Ədəbiyyatşünaslıq təhlili oxuya hazırlığın bir mərhələsi kimi
44. Xüsusi təhlil və mətnin səslənən sözlə ifadəsi
45. Əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinin nəzərə alınması

“İfadəli oxu” fənninin sillabusu **050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi** ixtisası (programı) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. “Azərbaycan dili və ədəbiyyat” kafedrasının 31 fevral 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 05).

Fənn müəllimi:

 dos. Q.I.Rufullayev

Fənn müəllimi:

 prof.A.H.Tahirli

Kafedra müdürü:

 dos. Q.I.Rufullayev